

## **“Pro Kredit Bank olmayan Kredit Təşkilatı“ ASC-nin DİVİDEND SİYASƏTİ**

“Pro Kredit Bank olmayan Kredit Təşkilatı“ ASC-nin Dividend Siyasəti Azərbaycan Respublikası Mülki Məcəlləsinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Pro Kredit Bank olmayan Kredit Təşkilatı“ ASC-nin (bundan sonra BOKT) Nizamnaməsinə əsasən hazırlanmışdır.

Bu Siyasət BOKT-nin dividend siyasətinin əsas prinsiplərini, dividendlərin elan edilməsi və ödənilməsi qərarının qəbul olunma qaydasını, dividendlərin miqdarının hesablanma qaydasını və dividendlərin ödənilməsi qaydalarını tənzimləyir

Siyasətin məqsədi səhmdarları və digər maraqlı tərəfləri BOKT-nin dividend siyasəti haqqında məlumatlandırmaqdır

BOKT-nin Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

**şəffaflıq** – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında məlumatın aydınlaşdırılması və təyin edilməsi;

**ədalətlik** – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;

**əsaslanma** – BOKT-nin inkişaf planı və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız BOKT-nin müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;

**inkişaf** – korporativ idarəetmə prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə dividend siyasətinin daimi yenilənməsi və BOKT-nin strateji məqsədləri dəyişdiyi halda siyasətin də yenidən baxılması;

**ardıcılıq** – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;

BOKT-nin dividend ödənişləri etmək qərarının verilməsi əsas qaydaları:

**BOKT aşağıdakı hallarda səhmdarlarına dividend ödənilməsini həyata keçirə bilər:**

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dividendin ödənilməsi üçün məhdudiyət olmadıqda;
- BOKT-nin maliyyə vəziyyəti stabil və müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;

- Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvafiq tələb qoyulduqda, dividendlərin ödənilməsi Palatanın razılığı ilə həyata keçirilə bilər
- Dividend ödənilməsi BOKT-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarı əsasında həyata keçirilir.
- Dividendlərin ödənilməsinə dair qərarla aşağıdakılar müəyyən edilməlidir:
  - ◆ Dividendlərinin ödənişi elan edilən səhmlərin kateqoriyası və növü;
  - ◆ Hər hansı bir səhm kateqoriyası və növü üçün dividendin həcmi;
  - ◆ Ödənişin müddəti;
  - ◆ Ödənişin növü.
- Dividendlərdən hər hansı vergilərin tutulması qanunvericilikdə nəzərdə tutulmuşdursa, səhmdarlardan tutulacaq vergilər nəzərə alınmadan dividendlər elan edilir.
- Dividend siyasəti BOKT-nin ümumi maliyyə strategiyasının bir hissəsi kimi, səhmlərin bazar dəyərinin qalxması baxımından, istifadə edilən və kapitallaşdırılan mənfəət arasında optimal nisbəti müəyyən edir
- BOKT-nin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında BOKT-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarın qəbul edildiyi gündən etibarən yaranır və 2 (iki) ay müddətində icra edilir
- Elan edilmiş dividendlərin səhmdarlara ödənilməsi BOKT-nin öhdəliyidir. BOKT bu öhdəliyinin icra edilməməsinə görə Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən səhmdarlar qarşısında məsuliyyət daşıyır.
- BOKT, dividendlərin ödənilməsi qaydası, tarixi və yeri barədə mətbuat orqanlarında və özünün internet saytında məlumat dərc edir
- Əgər BOKT-nin Dividend Siyasətinin hər hansı bir bəndi və ya maddəsi Azərbaycan Respublikasının qanunvericiliyi və ya BOKT-ın nizamnaməsi ilə ziddiyyət təşkil edərsə, onda həmin bənd və ya maddəyə müvafiq dəyişikliklər ediləndə işdə Azərbaycan Respublikasının Qanunvericiliyi rəhbər tutulmalıdır.